



Akademik Isa Həbibbəyli

Alimlərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar

Azərbaycan Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan həqiqətlərindən və ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən bəhs edən AMEA alimlərinin məqalələrinin çapı bəzi Avropa ölkələrində ermənipərəst qüvvələrin və ermənilərin özlərinin iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb.



Alimlərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar:

“AMEA Qarabağ savaşının gedişində və ondan sonrakı dövrdə informasiya müharibəsində fəal iştirak edir. Akademiyanın prezidenti Ramiz Mehdiyev 73 ölkənin Elmlər Akademiyasının prezidentinə və universitet rektoruna

mövcud vəziyyət və ermənilərin terrorçuluq fəaliyyəti barədə müraciət ünvanlayıb. Eyni zamanda akademiya adından Fransa Prezidenti Emmanuel Makrona tənqid dolu açıq məktub göndərilib. Bundan başqa, akademiyanın əməkdaşları ölkə mediasında və sosial şəbəkədə vaxtaşırı olaraq bu istiqamətdə çıxışlar edib. Bu çıxışlarda həm müharibənin gedişi prosesinə, həm də Ali Baş Komandanın apardığı döyüş əməliyyatlarına ziyalıların dəstəyi ifadə olunub. Eyni zamanda Qarabağın tarixi, ermənilərin buradakı mədəniyyət abidələrimizə vurduğu ziyanlar, toponimlərin erməniləşdirilməsi üçün onların törətdikləri bir çox vandalizm hərəkətləri, təbii sərvətlərdən qanunsuz istifadə və törədilən dağıntılarla bağlı çoxsaylı çıxışlar olub. Bu məqalələr ölkəmizlə yanaşı, xarici ölkələrdə də dərc olunub. Çox təəssüf ki, Almaniya, Niderland və digər Avropa ölkələrinə göndərilən məqalələrin çapı ermənipərəst qüvvələrin və ermənilərin özünün iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, alimlərimiz Bolqarıstan və Polşada həmkarları vasitəsi ilə Azərbaycan həqiqətləri barədə məqalələr çap etməyə nail oldular. Azərbaycan alimlərinin Çin saytlarında da bu barədə yazıları yer alıb. Həmçinin Şərqi ölkələrində,



Qarabağ Azərbaycandır!

ərəbdilli mətbuatda AMEA-nın bir çox əməkdaşının ərəb dilində bu mövzuda məqalələri çap olunub”.

Bu istiqamətdə müharibədən sonrakı dövrdə də işlər görülür:

“Rəyasət Heyətində Qarabağ Elmi Bölməsinin yaradılması haqqında qərar qəbul edilib. Bu barədə ölkə rəhbərliyi qarşısında məsələ qaldırılması nəzərdə tutulur. Bundan başqa, AMEA-da Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb. Mərkəz müharibədən sonra bərpası aparılacaq ərazilərlə bağlı dövlət proqramına elmin, alimlərin dəstəyini təmin etmək məqsədi daşıyır. Eyni zamanda ermənilərin torpaqlarımızda törətdiyi təxribatların, abidələrimizə qarşı törətdikləri vəhşiliklərin elmi cəhətdən qiymətləndirilməsi və təyin edilməsi ilə bağlı onlayn konfransın keçirilməsi üçün hazırlıqlar da görülür”.

Academician Isa Habibbayli

Our scientists play an important role in conveying the truth on Azerbaijan to the world community

The publication of articles by ANAS scientists on the Azerbaijan realities and the atrocities committed by Armenians in our lands during and after the war was significantly limited in some European countries by pro-Armenian forces.

Azerbaijan scientists has play an important role in conveying the truth to the world community:

“ANAS actively participates in the information war during and after the Karabakh war”.

"ANAS actively participates in the information war during the Karabakh war and in the period after it. The president of the Academy, Ramiz Mehdiyev, addressed the president of the Academy of Sciences of 73 countries and the university rector about the current situation and the terrorist activities of Armenians.

At the same time, an open letter full of criticism was sent to French President Emmanuel Macron on behalf of the academy. In addition, the employees of the academy periodically made speeches in this direction in the national media and social networks.



Qarabağ Azərbaycandır!

In these speeches, the support of the intellectuals was expressed both for the process of the war and for the military operations conducted by the Supreme Commander-in-Chief. At the same time, there were many speeches about the history of Karabakh, the damages caused by the Armenians to our cultural monuments, the many acts of vandalism committed by them for the Armenianization of toponyms, the illegal use of natural resources, and the destruction caused. These articles were published not only in our country, but also in foreign countries. It is very unfortunate that the printing of articles sent to Germany, the Netherlands and other European countries has been largely limited by the participation of pro-Armenian forces and Armenians themselves.